



**VAQIF ABBASOV**

*Azərbaycan Milli Elmlər Akademiyasının Həqiqi üzvü,  
AMEA-nın akademik Y.Məmmədəliyev adına  
Neft-Kimya Prosesləri İnstitutunun direktoru*

## KİMYAÇI ALİM - LİRİK ŞAIR

**HAFİZ ƏLİMƏRDANLI - 70**

Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Hafız Mütəllim oğlu Əlimərdanov neft-kimya sintezi sahəsində tanınmış alımlardən biridir. Coxsaylı elmi məqalələrin, elmi ixtiraların, kitabların müəllifi olan alim, həm də poeziya vurğunudur. Onun yazdığı şeir nümunələri toplanaraq iki kitabda işıq üzü görmüşdür.

Vətənimizin qədim guşələrindən biri olan İsmayıllı rayonunun Lahic qəsəbəsində dünyaya göz açan alim ilk təhsilini Bakıda almış, orta məktəbi 1966-ci ildə qızıl medalla başa vuraraq Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) kimya fakultəsinə daxil olmuşdur. Bu ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssis Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda aspirantura ya daxil olmuş və görkəmli alim, akademik Soltan Mehdiyevin rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır.

Artıq 1975-ci ildə o, "Tsiklopantanon və onun homoloqlarının C5-C8 alfa-olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptilsiklopantanonun alınma prosesinin işlənib hazırlanması mövzusunda namidəzlik dissertasiyasını müdafiə etmişdir.

Elmi tədqiqatlarını böyük səylə davam etdirən gənc alim 1992-cil ildə "Beş və altıbüzlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiəyə təqdim etmişdir.

Hafız Əlimardanlinin əldə etdiyi elmi və praktiki əhəmiyyətli nəticələrdən danışarkən qeyd etmək lazımdır ki. onun elmi fəaliyyətinin əsas istiqamətini neft və üzvi kimyanın mühüm sahələrindən olan alitsiklik birləşmələrin müxtəlif çevrilmələrinin tədqiqi təşkil edir. Onlardan bir neçəsini sadalamaq yerinə düşər:

*-beş- və altıbüzlü alitsiklik karbohidrogenlərin müvafiq tsikloolefinlərə qismən dehidrogenləşməsi reaksiyasının tədqiqi, bu prosesləri həyata keçirmək üçün yüksək selektivliyə malik katalitik sistemlərin hazırlanmasına tələb olunan ümumi prinsiplərin təklifi, onların kinetik, riyazi modelləşdirilməsi və optimallaşdırılması, prosesin tətbiqi üçün tövsiyələrin verilməsi;*

*-tsikloheksanın yaxın homoloqu metilsikloheksanın əvvəllər məlum olmayan çevrilmələri- quruluş və tərkibcə fərqli di- və tri metilarenlərə dehidrodisproporsiallaşması və C1-*

*C<sub>2</sub> biratomlu spirtlərlə bir mərhələdə dehidroalkilləşməsi reaksiyalarının əsas qanuna uyğunluqları öyrənilmiş, naften karbohidrogenlərinin polialkilbenzollara (ksilol, etiltoluol, dietilbenzol) və s.) bir mərhələdə həm dehidrogenləşməsinə, həm də alkilləşməsinə və ya metil qruplarının paylanması imkan verən yeni istiqamət inkişaf etdirilmişdir. Bu istiqamət elmi ədəbiyyatda dehidroalkilləşmə reaksiyaları adı ilə qəbul edilmişdir;*

*-neft məhsullarının pirolizindən alınan butadien-1,3-ün 4-viniltsikloheksenə kondensləşməsi və sonuncunun dehidrogenləşməsi reaksiyası tədqiq edilmiş, etilbenzol və stirolun yeni alternativ alınma üsulları təklif edilmişdir;*

*-mono və politiklik doymamış karbohidrogenlərin maye fazada homogen və heterogen katalizatorların iştirakı ilə induktiv oksidləşdirilmə reaksiyaları tədqiq edilmiş, onların müvafiq oksiranlara, ketonlara, ikiatomlu spirtlərə, efirlərə çevriləməsi reaksiyalarının əsas qanuna uyğunluqları öyrənilmiş, bu istiqamətdə bir sıra qiymətli üzvi maddələrin yeni alınma üsulları işlənib hazırlanmışdır;*

*-beş- və altıüzvlü alitsiklik ketonların alkil-, tsikloalkil-, bitsikloalkil-, alkoksialkiltörəmələrinin sərbəst radikal mexanizmi ilə müxtəlif inisiatorlar iştirakında stasionar və axınlı sistemlərdə alınma qanuna uyğunluqları müəyyən edilmiş, təbii və ətirli maddələrin bir sıra yeni sintetik analoqlarının alınma üsulları və prosesləri işlənib hazırlanmış, sənaye*

*miqyasında tətbiq edilmişdir.*


*-alkiləvəzli alitsiklik ketonların laktonlara katalitik oksidləşdirilməsi qanuna uyğunluqları öyrənilmiş, laktonların Bayer-Villiger reaksiyasına uyğun yeni və sadə alınma üsulları işlənib hazırlanmış və sənayeye tətbiq edilmişdir;*

*-norbornen və norbornen fragmentli doymamış karbohidrogenlərin bir mərhələdə norkamfora, norbornandiollara və onların alkiltörəmələrinin katalitik oksidləşdirilməsi, tsiklopentadien və tsikloheksadien əsasında sintez edilmiş bi- və tritsiklik epoksid və diolların aminspirtlərə çevriləməsi reaksiyaları ilk dəfə olaraq geniş tədqiq edilmiş və onların orijinal alınma üsulları işlənib hazırlanmışdır;*

*-tsiklopantanon və tsikloheksanonun müxtəlif alkiltörəmələrinin alifatik ikiatomlu spirtlərlə katalitik kondensləşməsi üçün heteropolibirləşmələr əsasında effektiv katalitik sistemlər hazırlanmış, onların iştirakı ilə bir sıra yeni spiroasetallar sintez*

*olunmuş, təravətləndirici maddələr kimi tətbiqi tövsiyə edilmişdir.*

H.M.Əlimərđanov elmi fəaliyyətinin müüm istiqamətlərindən biri alitsiklik doymamış karbohidrogenlərin və onların müxtəlif oksigenli, polifunksional törəmələrinin sintezi, alınma üsullarının və proseslərinin elmi əsaslarının işlənib hazırlanması, müxəlif alitikslik ketonlar, qlikollar, efirlər əsasında yeni ətirli və təravətləndirici maddələrin alınması və geniş tətbiqindən ibarətdir. Bu haqda alimin professor E.T.Süleymanova ilə birlikdə yazdığı "Təbii və sintetik ətirli üzvi birləşmələr" mo-



noqrafiyasında (Bakı, Elm, 2017) geniş məlumat verilmişdir.

Sintez edilmiş ketonlar əsasında müxtəlif ətir və təravətləndirici kompozisiyalar hazırlanmış və onlardan 1980-2000-ci illər ərzində Sovetlər İttifaqının və MDB dövlətlərinin ətəriyyat istehsalı müəssisələrində istifadə edilmişdir.

1986-1991-ci illər ərzində təcrübi-sənaye miqyasında istehsalı təşkil olunmuş laktalar Sankt-Peterburq Yağ-piy kombinatında kərə yağıının təravətləndiricisi kimi tətbiq edilmişdir.

Tsiklopentanon və tsikloheksanonun törəmələri əsasında sintez olunmuş müxtəlif spiroasetallar yuyucu vasitələrin tərkibində təravətləndirici maddələr kimi sınaqdan keçirilmiş və tətbiqi tövsiyə edilmişdir.

Ditsiklopentadien və onun metiltörəməsinin oksidləşdirici oligomerləşmə məhsulu effektiv örtük materialı kimi sınaqdan keçirilmiş və tətbiqi tövsiyə edilmişdir.

Son illərdə professor H.M.Əlimərdanovun rəhbərliyi ilə mono- və politsiklik doymamış, habelə aromatik karbohidrogenlərin elektrofil reagentlərin induksiyalasdırıcı sistemlərin iştirakı ilə halogen, oksigen və azotsaxlayan birləşmələrlə birmərhələli selektiv funksionallaşdırılması istiqamətində silsilə tədqiqatlar aparılmış, bu istiqamət elmi ədəbiyyatda ilk dəfə olaraq induktiv funksionallaşdırma adı ilə qəbul edilmişdir.

Hal-hazırda alimin rəhbərlik etdiyi laboratoriyyada tədqiqat işləri mikrostrukturlu materiallar əsasında yeni tip polifunksional katalizatorların hazırlanması və onların iştirakı ilə doymamış tsiklik karbohidrogenlərin ikiatomlu spirtlərə birmərhələli dihidroksilləşməsi və ikiəsaslı karbon turşularına oksidləşdirilməsi istiqamətində geniş tədqiqatlar aparılır.

Beləliklə, geniş dünyabaxışlı və yüksək ixtisaslı mütəxəssis olan H.M. Əlimərdanov neft-kimya sintezi, xüsusən, alitsiklik birləşmələr kimyası sahəsində özünəməxsus istiqamət yarada bilmüşdir. Hazırda da bu istiqamət-

də o, fəal yaradıcılıq işi ilə məşğuldur. Bu fəaliyyətinin nəticələri 335 elmi əsərdə, o cümlədən, 31 müəlliflik şəhadətnaməsi və patentdə, 4 dərs vəsaiti və monoqrafiyada öz əksini tapmışdır. Sənayedə tətbiq olunmuş ixtiralarına görə "SSRİ ixtiraçısı" döş nişanı ilə təltif olunmuşdur. Əsərlərinin bir qismi Rusiya, Almaniya, Çexiya, Fransa, Böyük Britaniya, Bolqarıstan, Ukrayna, Gürcüstan, MDB-nin müxtəlif ölkələrində elmi jurnal və məcmuələrində çap olunmuşdur.

\*\*\*

Həssas qəlbə malik alim, həm də ədəbiyyat vurğunu, şeir həvəskarıdır. O, ilk şeirlərini hələ gənc yaşılarından yazımağa başlamış, lakin onları yalnız son illərdə H.Əlimərdanlı soyadı ilə nəşr etdirmişdir. Elmi fəaliyyəti kimi onun bədii yaradıcılığı da rəngarəngdir. Hafız müəllimin çap etdirdiyi bəzi şeir nümunələri ilə tanış olduqdan, onun poeziyasında sözlərin deyim tərzi, lirik duyumu, axıcılığı sanki yeni forma alır, yeniləşir, oxucunu yormur. Məsələn, onun vətənpərvərlik ruhunda yazdığı "Azərbaycamım mənim" şeirində qəlbindəki hərarəti hiss olunur:

*Hər cümləmin başındasan, Azərbaycan,  
Tarixlərin yaşındasan, Azərbaycan.  
Zaman gəldi, azad nəfəs alırsan sən,  
Heç çalışıb əlləşməsin qarı düşmən.  
Sən tarixa yeni nəfəs salacaqsan,  
Mərd oğullar diyarısan, Azərbaycan.*

Məlumdur ki, Azərbaycan haqqında bir çox tanınmış şairlərimiz şeirlər yazmış, bəstəkarlar mahnilər bəstələmişdir. Dahi Səməd Vurğun-dan sonra adama elə gəlirdi ki, Azərbaycan haqqında şeir yazımağa daha heç kəs cürət etməz. Amma Məmməd Araz öz yaradıcılığında bu mövzuya toxundu və çox da bəyənildi. İndi də Hafız Əlimərdanlı bu mövzuya müraciət edir. Deməli, poeziya kəhkəşanı sonsuz, yeni-yeni rənglər alan bir çələngdir. Bəxtiyar Vahabzadə demişkən:

"Axı dünya fırlanır."

Hafız müəllimin şeirlərində onun həssas qəlbi, vətənpərvərliyi, vətən sevgisi, doğma yurda bağlılığı, Qarabağ dərdi, torpaq həsrəti, məhəbbət təranələri könül oxşayır.

*Qarabağım bu gün darda,  
Pənah xanın qəbri qorda,  
Üzeyrin ruhu orda,  
"Cəngi" çalıb, üsyan deyər,  
Bu torpağa zəfər gələr,  
Düşmənlərdən qalmaz əsər.*

"Səsləyir döyüşə bizi şəhidlər" şeirində şair sanki bir ordunu, xalqı ayağa qaldırır, vətən uğrunda, torpaq uğrunda vuruşub ölməyi hər şeydən üstün tutur, şəhidliyin ən uca zirvə olduğunu yazır.

*Şəhidin tək adı qoymaz düşməni,  
Müqəddəs torpaqda salsın məskəni.  
Şərəfdür şəhidlik, qalxsan zirvəni,  
Irəli, irəli, haydi igidlər!  
Səsləyir döyüşə bizi şəhidlər.*

Müasir dövrümüzdə informasiya bolluğu-nun, internetin tüg-yan etdiyi bir zamanda yeni söz demək, novatorluq hər şairin karı deyil. Bu mənada Hafız müəllim adına neçə-neçə şeir yazılmış, mahnı bəstələnmiş Bakımız haqqında necə də gözəl yazmışdır. Bakının azadlığın bir rəmzi olduğunu bir daha qələmə almış, bizi öz sevincinə qovuşdurmuşdur.

*Azad Bakı, sən dünyyanın gözündəsən,  
Uzaq-uzaq millətlərin sözündəsən,  
Vərəqlənən tarixlərin özündəsən,  
Heç demirəm, qədimmisən, cavanmışan,  
Gələn gedib, əzəmətlə sən qalmışan.*

*Əzəmətin gündən-günə indi artı,  
"Qara şəhər" xəyallara çöküb qalır,  
Millət daha Ağ şəhərə yollar salır,  
Qonaq-qara gəlib görsün cəlalını,  
Dalgalanan ay-paralı bayrağını.*

Hafız Əlimərdanlının doğma yerlər haqqında sevə-sevə yazdığı şeirlər öz səmimiliyi ilə diqqəti cəlb edir:

*Lahicin yolları bir əfsanədir,  
Sanki nağıllardan son nişanədir.  
Keçdiyi dağ-dərə şanə-şanədir,  
İnsan bu dünyada gör nə yaradır.*

*Yolların bir yanı sildirim dağlar,  
Bu dağla o dağı körpülər bağlar.  
Girdiman dərədə hirs ilə çağlar,  
Göz görsə həyəcan bizi aldatır.*

*Bənzərsiz dağların sərt bir mənzərə,  
Niyaldağ, Qarabel durub üz-üzə.  
Gümüşqala zinyət gecə-gündüzə,  
Bu dəhşət görünüş məntiqə yatır.*

Hər bir şairin yaradıcılığında olduğu kimi Hafız müəllimin məhəbbət, gözəllik, səadətə dair yazdığı şeirləri xüsusi qeyd etmək yerinə düşər. "Vəfali qaldıq" şeirində şair məhəbbətlə yazır:

*Sənə yar dediyim o gündən bəri,  
Keçib neçə bahar, neçə də payız,  
Görüş yerindəki körpə ağaclar,  
Qol-budaq atsa da qalıblar yalqız.*

Yaxud başqa şeirində eşqinə, əhdinə vəfali qalmağı hər şeydən üstün tutur:

*İllər keçədar ixma gəl,  
Sevgimizə dəyməz xələl.  
Demişəm mən sözü əvvəl,  
Girsə qəlbə qəmlə kədər,  
Ömrün yolu bitən qədər,  
Ürəyimdə yalnız sənsən.  
İnciməsən, bir də ki, mən.*

Bütün bunlarla yanaşı Hafız Əlimərdanlı öz oxucularına şeirin başqa formalarında qələm işlətməkdə borclu qalmamışdır. Onun "Azərbaycanım mənim" adlandırdığı kitabında qəzəl,

məsnəvi, müxəmməs, təmsil janırında yazdığı əsərləri xüsusi qeyd etmək yerinə düşər.

Şairin yeni forma, yeni üslubda novatorcası-na qələmə aldığı qəzəlləri barədə bir neçə söz demək istərdik.

Azərbaycan ədəbiyyatının klassikləri dahi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıllı Xətai, Məhəmməd Fizuli, Seyid Əzim Şirvani zirvəsi ilə fəxr ediləsi körifeylərimiz hamısı qəzəl janrında yüksək məna kəsb edən, tarixlərdən soraq verən, bu gün də xalqımızın dilinin əzbəri olan əsərlər yaradmışlar. Şübhəsiz ki, Fizuli yaradıcılığından bəhrələnən Molla Pənah Vaqifin poeziyası dilimizin saflığı, təmizliyi yolunda bir dönüş nöqtəsi oldu. Vaqifdən sonra yazüb yaradan şairlərimiz heca vəznində elə gözəl əsərlər, şeir nümunələri yaratdılar ki, bu şairlərə Vaqif məktəbinin davamçıları deməmək mümkün olmadı. Ancaq qəzəl janrında Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, XX əsr sovet ədəbiyyatının görkəmli nümayəndələri, başda Əliağa Vahid olmaqla azərbaycan dilində əruz vəzninin bütün bəhrlərində qəzəllər yazdılar və onların gözəl nümunələrini yaratdılar. Bu istiqamətdə xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin yazdığı gözəl nümunələri göstərmək olar. Əliağa Vahidin qəzəlləri bu gün də el xanəndələrinin və qəzəlse-vənlərin sevə-sevə oxuduğu, yaddaşlarda qalan əvəzsiz əsərlərdirdir.

Yaşadığımız XXI əsrə yazüb-yaradan şairlərin yaradıcılığında əruz vəznində yazılın qəzəllərə praktiki olaraq təsadüf edilmir. Hafız müəllim öz yaradıcılığında əruza yenidən müraciət edərək, fars və ərəb sözlərindən azad, təmiz Azərbaycan dilində, tamamilə yeni üslubda, yeni nəfəsdə qəzəllər yazmışdır. Onun:

*Hafız sevər düz ilqarı  
Yalani mən neyləyərəm?  
Soxulma gəl ürəyimə  
Talani mən neyləyərəm?  
Yalnız qəlbin mənlə qalsın,  
Cahani mən neyləyərəm?* - beytləri Nəsimi-

dən xəbər vermirmi?

Yaxud onun "Bəlli axı" qəzəlindən oxuyuruq:

*Adətinmi zülm eləmək bu aləmdə,*

*Tutar cəni ahım, naləm, bəlli axı.*

*Əgər dildən çıxan sözlər zəhər olsa,*

*Badə dolu şərab billəm, bəlli axı.* - misraları sanki bizə yeni eşitdiyimiz bir qəzəldə Dədə Qorqud nəfəsini, nəsihətini xatırlatmırı?

Hafız Əlimərdanlı yaradıcılığında eşq, məhəbbət mövzusunda yazılmış qəzəllərlə yanaşı, vətən, torpaq, ana dili haqqında deyilmiş, vətənə məhəbbət kimi ülvi hissələri tərənnüm edən qəzəllərə də təsadüf edilir:

*Gələn bir kəlmədir qəlbən, sevda ilə dolu candan,  
Haqq yolunda çarpişan, vətənimdir Azərbaycan.*

*Əzəl gündən duz-çörəyi o vermişdir əcdadıma,  
Məlhəm olmuşdur könlümə, ürəyimə odur dərman.*

*Odur məskən gələcəkdə övladımın övladına,  
Həm həyatda mənə arxa, yaşıdığım geniş məkan.*

*Sevsəm əgər bu dünyada pak eşqimlə pəricahan,  
Odur mənə ən sevimli, ürəyimə yatan canan.*

*Lazımdırsa, çağırındı, oğullarım haydi gəlin,  
Dayanaram ön cərgədə, bir dəfəlik versən fərman.*

*Başqa cürə heç olarmı, qəbul etməz bunu insan,  
O insanda namus varsa, bir də əgər azca vicdan.*

*Hafız, darixma ki, tanrı, əzəl gündən rəva bilib,  
Arxayın ol, vətən durar, dəyişsə də əgər cahan.*

*Davam etsə tarix özü, bu dünyada qalar düzü  
Yadigar tək babalardan, Azərbaycan, Azərbaycan.*

Bu günlər Hafız Əlimərdanlının 70 yaşı tamam olmuşdur. Bu yaşda da həm elm, həm də poeziya aləmində gənclik çılğınlığı ilə çalışmaqda davam edir. Bu istiqamətlərdə ona yeni uğurlar diləyirik.